

TƏBİƏT ELMLƏRİ
NATURAL SCIENCES

DOI: <https://doi.org/10.36719/2663-4619/82/56-60>

Xatirə Novruz qızı Xələfli
Azərbaycan Tibb Universiteti
tibb üzrə fəlsəfə doktoru
khalaflı@mail.ru

**MÜASİR ŞƏRAİTDƏ PARAZİTAR XƏSTƏLİKLƏR ÜZƏRİNDE
APARILAN EPİDEMİOLOJİ NƏZARƏT**

Xülasə

Həyata keçirilən müayinələrin sayısında müasir mərhələdə nematodozların klinik-mikrobioloji xüsusiyyətləri və markerləri aşkar edilmişdir ki, onlar da gizli və ya çətin aşkar edilən helmintozların diaqnostikasına kömək edə bilərlər. Alınmış məlumatların təhlili zamanı aşkar edilmişdir ki, xəstəliyin gedisi iltihabəleyhinə sitokinlərin səviyyəsinin xeyli yüksəlməsi ilə müşayiət olunmuşdur. Bütün iltihabəleyhinə sitokinlərin miqdarı kontrol qrupla müqayisədə yüksək olmuşdur ($p<0,05$). $91,8\pm5,3\%$ xəstələrdə intoksikasiya sindromu, $72,8\pm4,6\%$ xəstələrdə mədə-bağırsaq yolunun disfunksiyası sindromu müşahidə edilmişdir. İltihabəleyhinə sitokinlərin dinamikasının klinik əlamətlər arasında sıx korrelyasiya əlaqəsini aşkar etmişik: intoksikasiya sindromu və IL-1 ($r=0,76$); intoksikasiya sindromu və IL-6 ($r=0,68$). Müalicənin nəticələrindən asılı olaraq iltihabəleyhinə sitokinlərin dinamikasının müayinəsi aparılmış dehelminzasiyanın effektivliyinin əlavə meyari kimi xidmət edə bilər. Həyata keçirilən müayinələr aşağıdakı nəticələri əldə etməyə imkan verir: yoğun bağırşaqın mikroflorasının vəziyyətinin, iltihabəleyhinə sitokinlərin göstəricilərinin dinamikasının müayinəsi bu xəstələrdə askaridozun bağırsaq mərhələsinin dehelminzasiyasının effektivliyinin qiymətləndirilməsinin əlavə meyari kimi xidmət edə bilər.

Açar sözlər: bağırsaq parazitar xəstəlikləri, insan parazitozları, qurd invaziyaları, diaqnostika, kriteriyalar, proqnoz, epidemioloji aspektlər, risk amilləri, epidemioloji nəzarət

Khatira Novruz Khalaflı

Epidemiological control of parasitic diseases in modern conditions

Abstract

Clinical-microbiological characteristics and markers of nematodes at the modern stage have been revealed thanks to the conducted examinations, which can help in the diagnosis of hidden or difficult to detect helminthosis. During the analysis of the received data, it was found that the course of the disease was accompanied by a significant increase in the level of anti-inflammatory cytokines. The amount of all anti-inflammatory cytokines was higher compared to the control group ($p<0.05$). Intoxication syndrome was observed in $91.8\pm5.3\%$ of patients, gastrointestinal dysfunction syndrome in $72.8\pm4.6\%$ of patients. We found a close correlation between the dynamics of anti-inflammatory cytokines and clinical signs: intoxication syndrome and IL-1 ($r=0.76$); intoxication syndrome and IL-6 ($r=0.68$). Depending on the results of the treatment, the examination of the dynamics of anti-inflammatory cytokines can serve as an additional measure of the effectiveness of the performed deworming. The performed examinations allow obtaining the following results: the examination of the state of the colonic microflora, the dynamics of indicators of anti-inflammatory cytokines can serve as an additional criterion for evaluating the effectiveness of the deworming of the intestinal stage of ascariasis in these patients.

Keywords: intestinal parasitic diseases, human parasitosis, worm infestations, diagnosis, criteria, prognosis, epidemiological aspects, risk factors, epidemiological control

Giriş

Parazitar xəstəliklər əhalinin xəstələnməsinin strukturunda geniş yayılmış xəstəliklərdən sayılır. Bu, kütləvi yayılan xəstəliklər qrupuna aid olub müəyyən dərəcədə əhalinin sağlamlıq səviyyəsini təyin edir. Bağırsaq parazitozları əhalinin sağlamlıq vəziyyətini xeyli dərəcədə müəyyən edən çox geniş xəstəliklər qrupudur. Helmintozlar geniş yayılmış xəstəliklər qrupu olub, müəyyən dərəcədə əhalinin sağlamlıq vəziyyətini müəyyən edir. Helmintozlar əhalinin, ilk növbədə isə uşaqların sağlamlıq vəziyyətinə müxtəlif patoloji təsir göstərir. Belə ki, onlar immunitetin zəifləməsi ilə müşayiət olunan kəskin allergiyalaşma törədir, ikincili infeksion və qeyri-infeksion xəstəliklərin inkişafına səbəb olurlar. Helmintoz fonunda kəskin bağırsaq və respirator xəstəliklərlə 2-4 dəfə çox xəstələnlər (Hüseynova, 2016:51).

Mütəxəssislərin fikrincə, helmintozlarla yoluxma səviyyəsi xeyli yüksəkdir, lakin onlar olduqca az aşkar edilirlər (Mahmudova, 2018:22). Hər bir şəxs həyatı boyunca praktik olaraq müəyyən parazitar xəstəlik keçirmiş olur. Çox vaxt uşaqlar yoluxurlar. Hər il uşaq məktəbəqədər müəssisələrinə gedən uşaqların 20%-i enterobiozla xəstələnlər (Muxtarov, 2011:56). Bununla yanaşı, onların patogen təsiri təkcə parazitlərin olduğu orqanların patologiyası ilə deyil, həm də insan orqanizminə göstərdiyi ümumi təsiri ilə bağlıdır (Ajayi, 2017:23). Bu aspektdə bəzi parazitlərin yoluxmuş şəxslərin immun sistemində mənfi təsiri və immundepressiyanın inkişaf etməsi xüsusü aktuallıq kəsb edir ki, bu da kanserogenezə və İİV-infeksiya, vərəm və bir sıra digər patoloji vəziyyətlər ilə assosiasiya əlaqələrinin yaranmasına imkan verir (Ayeh-Kumi, 2016:242). Onu da qeyd etmək lazımdır ki, parazitar xəstəliklərin gedisi bəzən infeksion prosesin xronikləşməsi və geriye dönməyən ağrılaşmalar ilə müşayiət olunur ki, bu da əhalinin həyat keyfiyyətini və ümumi sağlamlıq səviyyəsini potensial aşağı salan amil kimi onların rolunu artırır (Esiet, 2017:80).

Müasir dövrdə askaridoz və enterobiozun yekun verifikasiyası ya xəstənin koprofiltratında helmintlərin yumurtalarının, ya da parazitlərin özlərinin aşkar edilməsinə əsaslanmışdır (Greiwe, 2016:391). Lakin belə üsulla invaziyanı yalnız helmintlərin yetkinlik mərhələsinə çatlığı zaman – xəstənin orqanizmində çox sayıda diş və erkək (ya da yalnız diş) fəndlərin olması zamanı və ya parazitin təbii yolla ölməsindən əvvəl aşkar etmək olar (Lynch, 2010:547). Müasir dövrdə helmintozların immunoloji diaqnostika metodları respublikamızda praktik olaraq işlənib hazırlanmamışdır və bu metodlar az münasib və bahalı metodlar sırasına aiddir (Tandukar, 2018:287). Bununla əlaqədar olaraq dehelmintizasiyanın vaxtında aparılması məqsədilə nematodozların erkən verifikasiyası metodlarının axtarılması öz aktuallığını itirmir (Toro-Londono, 2019:6200). İndiyə qədər parazitozlarla yoluxmuş şəxslərin müalicəsi taktikasında həll edilməmiş problemlər mövcuddur.

XXI əsrдə yaranmış ciddi ekoloji-parazitoloji vəziyyət kütləvi və sosial əhəmiyyətli patologiyaların profilaktikasının strategiya və taktikasının dəyişdirilməsini (ilk növbədə yeni yoluxma risklərinin azalması sayəsində) səylə tələb edir (WHO, 2012:94). Parazitar xəstəliklərin profilaktikası üzrə aparılan tədbirlərin təhlili həm uşaqlar, həm də böyükər arasında sanitar-maarifi işinin səviyyəsinin keyfiyyətcə aşağı olmasını göstərir (Yen, 2018:559). Bunların hamısı hazırlı tədqiqat işinin aktuallığını şərtləndirir.

Tədqiqat işinin məqsədi. Azərbaycanda əhalinin bağırsaq parazitozları ilə yoluxma səviyyəsinin azaldılması üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələrin işlənib hazırlanması və epidemioloji nəzarətin səmərələşdirilməsidir.

Material və metodlar. Bağırsaq parazitozları ilə yoluxmuş şəxslərə ənənəvi klinik-laborator, instrumental müayinələr aparılmışdır. Bağırsaq parazitozların diaqnostikası məqsədilə ekspress-testlər, parazitoloji və seroloji üsullar və polimeraz zəncirvari reaksiya (PZR) sınaqları tətbiq olunmuşdur. Respublikada mövcud olan epidemioloji vəziyyəti qiymətləndirmək üçün 2007-2017-ci illər üçün parazitar xəstəliklərlə xəstələnmənin rəsmi statistik məlumatlarından, həmcinin respublikanın müxtəlif regionlarının parazitoloji və seroloji müayinələrinin materiallarından istifadə edilmişdir. Xəstələnmənin səviyyəsini, epidemik prosesin determinantlarını və həyata keçirilən əksepidemik və profilaktik tədbirlərin keyfiyyətini qiymətləndirmək üçün Respublika Gigiyyena və Epidemiologiya Mərkəzinin (RGEM) və Rayon Gigiyyena və Epidemiologiya Mərkəzlərinin statistik hesabatlarından istifadə edilmişdir. Dövlət statistik hesabat sənədləri – forma №1 “Yoluxucu və parazitar xəstəliklər haqqında hesabat”, ocaqların epidemioloji müayinəsinin ilkin materialları və forma №2 – “Yoluxucu və parazitar xəstəliklər zamanı aparılan profilaktik və əksepidemik tədbirlər haqqında hesabat” təhlil edilmişdir.

Müayinə olunmuş ərazilərin xəstələnmə səviyyəsinə görə dərəcələnməsi respublikanın rayonları üçün daha səciyyəvi zonaları ayırd etməyə və bu zonalar üzrə yaşayış məntəqələrini bölüşdürməyə imkan vermişdir ki, bu da əhalinin parazitar xəstəliklərlə xəstələnmə göstəricilərinin təhlili məqsədilə aparılmışdır. Respublika ərazisində ekoloji vəziyyətin integrallı qiymətləndirilməsi üçün kartografiya metodundan istifadə edilib. O, ekoloji-epidemioloji vəziyyətin integrallı qiymətləndirilməsini aparmağa və onu əyani şəkildə kartografiya formasında təsvir etməyə imkan verir. Tədqiqatın obyektləri ətraf mühitin keyfiyyət parametrləri (su, torpaq, qida məhsulları) və əhalinin parazitar xəstələnməsinin göstəriciləri olmuşdur. Epidemioloji, sanitər-gigiyenik, mikrobioloji, seroloji, sosioloji, klinik-laborator, informasiya-maarifləndirici və statistik müayinə metodlarından istifadə edilmişdir. Statistik analiz retrospektiv koqort klinik-epidemioloji üsulda aparılmışdır.

Nəticələr və onların müzakirəsi

Müayinənin məqsəd və vəzifələrinə uyğun olaraq epidemioloji nəzarətin mərhələlər üzrə təkmilləşdirilməsi programı işlənib hazırlanmışdır ki, o da 3 mərhələdən ibarətdir.

I mərhələdə ətraf mühit obyektlərinin kompleks sanitər-epidemioloji xarakteristikası verilmiş, sanitər-gigiyenik vəziyyətin dəyişilməsinin indikatorları aşkar edilmiş və parazitar xəstəliklərlə xəstələnmənin səviyyəsinə müxtəlif amillərin (su, torpaq, qida məhsulları) ekoloji-gigiyenik təsiri elmi cəhətdən əsaslandırılmışdır. İnsanın antropogen fəaliyyəti şəraitində ətraf mühit obyektlərinin keyfiyyətinin qiymətləndirilməsi sanitər-gigiyenik, mikrobioloji, parazitoloji və kompleks müayinə və hesablama metodlarının vasitəsilə aşkar edilmiş digər göstəricilərin əsasında aparılmışdır.

Tədqiqatın II mərhələsində Azərbaycan ərazisində parazitar xəstələnmənin müqayisəli təhlili aparılmış və rayonlar üzrə dərəcələnməsi həyata keçirilmişdir. Qeyd alılmış yoluxucu xəstəliklərin strukturu çoxlu nozoloji formalardan ibarət olub xəstəliyin klinik gedisi və epidemik prosesin əsas göstəricilərinin spesifikliyi ilə səciyyələnir.

Respublikada daha prioritet parazitar xəstəliklərə görə epidemioloji vəziyyətin təhlili 2007-2017-ci illər ərzində yerinə yetirilmişdir. Epidemik prosesin əsas qanuna uyğunluqları aşkar edilmişdir: xəstələnmənin dinamikası və səviyyəsi, onun xarakteri (ocaqlılıq, dövrilik), yüksək risk qrupları, infeksiyaların əhəmiyyətinin iqtisadi parametrləri təyin olunmuşdur. Xəstələnmənin vəziyyətini qiymətləndirmək üçün dövlət və idarədaxili statistik hesabat məlumatlarının əsasında parazitar xəstələnmənin dinamikada statistik hesabatları təhlil edilmişdir. Respublikanın rayonları üçün daha əhəmiyyətli olan parazitar xəstəliklər üzrə orta illik intensiv göstəricilərin hesablanması aparılmışdır. Əhali daha çox enterobioz ilə yoluxmuşlar $40,5 \pm 1,7\%$, sonra azalan qaydada lyamblioz – $29,0 \pm 1,6\%$ ($t=4,59$; $p<0,001$), askaridoz – $14,7 \pm 1,3\%$ ($t=4,92$; $p<0,001$), trixosefalyoz – $12,4 \pm 1,2\%$ ($t=5,19$; $p<0,001$) və bağlırsaq parazitozların müxtəlif törədilərinin assosiasiyaları rast gəlmışdır. Əhalinin onlarla yoluxması o qədər də yüksək deyildir və $0,5 \pm 0,1$ -dən $1,5 \pm 0,2\%$ -ə qədər ($t=3,18$; $p<0,001$) dəyişir. Alınmış məlumatlar göstərir ki, Bakı şəhərində toksokaroz problemi olduqca aktual sayıılır. Bu helminotozla bağlı ən əlverişsiz vəziyyət uşaq əhalisi arasında qeydə alınır. Seroloji müayinələrin nəticələrinə əsasən, uşaqların toksokarozla yoluxması ümumilikdə $4,5 \pm 0,8\%$ təşkil etmiş və müqayisə qrupundan ($1,6 \pm 0,9\%$; $p<0,05$) $2,8$ dəfə yüksək olmuşdur. Parazitlərin nadir növlərdən aşkar edilmişdir: $4-7$ yəli uşaqlar arasında – *Endolimax nana*, *Iodamoeba butschlii*, *Dientamoeba fragilis*, məktəb yaşılı uşaqlarda- *Iodamoeba butschlii*, *Dientamoeba fragilis*, *Balantidium coli*.

Diagnostik və klinik müayinənin birgə təhlili 209 invaziyalı xəstələrdə invaziyanın klinik gedisinin 3 formasını aşkar etməyə imkan vermişdir: gizli – 89 xəstə ($42,6 \pm 3,4\%$), klinik ifadə olunmuş – 72 xəstə ($34,4 \pm 3,3\%$) və atipik forma – 48 xəstə ($23,0 \pm 2,9\%$). PZR metodu invaziyanın bütün klinik formalarında yüksək effektiv olmuşdur – $94,0 \pm 2,6\%$ -dən $96,4 \pm 2,5\%$ -ə qədər ($\chi^2=0,42$; $p>0,05$). İFA metodu da invaziyanın klinik ifadə olunmuş və atipik formalarında həmçinin yüksək effektiv olmuşdur – müvafiq olaraq $96,9 \pm 2,2$ və $96,4 \pm 2,5\%$ ($\chi^2=0,92$; $p>0,05$), lakin gizli formada onun effektivliyi $84,3 \pm 4,0\%$ -ə qədər azalmışdır ($\chi^2=5,08$; $p<0,05$).

Hər iki metodun effektivliyində xəstələrin yaşı artdıqca metodların effektivliyinin azalması meyli izlənir ki, bu da çox güclü mənfi korrelyasiya asılılığı ilə nəzərə çarpir. İFA zamanı korrelyasiya əmsali $r=-0,98 \pm 0,02$, PZR zamanı – $r=-0,91 \pm 0,10$ təşkil edir. Əgər PZR-nin effektivliyinin azalması xəstələrin yaşı artdıqca o qədər də nəzərə çarpmırsa $97,2 \pm 1,1\%$ -dən $96,4 \pm 1,3\%$ -ə qədər ($\chi^2=1,22$; $p>0,05$), İFA-nın

effektivliyinin $100,0 \pm 0,0\%$ -dən $88,3 \pm 2,2\%$ -ə qədər azalması statistik dürüstdür ($\chi^2=6,94$; $p<0,01$). Göründüyü kimi, erkən uşaqlıq dövründə immunsupressiya hadisəsi parazitlərin fəaliyyətini aktivləşdirir ki, bu da diaqnostik metodların effektivliyini maksimal şəkildə yüksəldir.

İnvaziyalı xəstələr arasında immunoqlobulinlərin sinifləri üzrə İFA-nin nəticələrinin titrlənməsinin məlumatları IgG immunoqlobulinlərin üstünlük təşkil etməsini göstərir. Belə ki, onlar invaziyanın kəskin formalarını müşayiət edirlər və ömrünün sonuna qədər (hətta effektiv müalicə və ya helmintozların fəal reaktivazasiyası zamanı) sağ qala bilərlər. IgG və IgM immunoqlobulinlərin titrinin yüksəlməsi orqanizmin birincili yoluxmasını və parazitin daxil olmasına qarşı onun immun cavab reaksiya verməsini göstərir. Belə ki, IgM immunoqlobulinləri çox vaxt 1:200 və 1:400 titrlərində aşkar edilmişlər – ($46,2 \pm 9,1\%$). 1:800 titrləri ($9,6 \pm 5,3\%$; $\chi^2=20,8$; $p<0,05$) və 1:1600 titrləri ($5,2 \pm 4,0\%$; $\chi^2=0,54$; $p>0,05$) rast gəlmişdir. Təqribən oxşar mənzərə IgE immunoqlobulinlərin titrlərinin paylanmasında müşahidə edilir. Daha çox 1:200 və 1:400 titrləri rast gəlmişdir – ($43,1 \pm 7,6\%$). 1:800 titrlərin tezliyi ($8,9 \pm 4,4\%$; $\chi^2=15,89$; $p<0,01$) və 1:1600 titrləri – ($4,6 \pm 3,2\%$; $\chi^2=0,71$; $p>0,05$) təşkil etmişdir.

Müxtəlif dərəcəli disbakteriozu və askaridozun bağırsaq mərhələsi olan xəstələrin və dinamik müşahidə (10 gün intervalla 3 dəfə) zamanı dehelmintizasiyadan sonra askarida yumurtaları aşkar edilməyən şəxslərin müayinəsi zamanı statistik əhəmiyyətli məlumatlar (disbakteriozon öyrənilməsinin xeyrinə olaraq müalicənin effektivliyinin meyari kimi) əldə edilmişdir. Aparılan müqayisə disbakteriozon ağırqliq dərəcələrinin dinamik təyin edilməsini askaridozun müalicəsinin effektivliyinin yeni diaqnostik meyari hesab etməyə əsas verir. Alınmış məlumatların təhlili zamanı aşkar edilmişdir ki, xəstəliyin gedisi iltihabəleyhinə sitokinlərin səviyyəsinin xeyli yüksəlməsi ilə müşayiət olummuşdur. Bütün iltihabəleyhinə sitokinlərin miqdarı kontrol qrupla müqayisədə yüksək olmuşdur ($p<0,05$). $91,8 \pm 5,3\%$ xəstələrdə intoksikasiya sindromu, $72,8 \pm 4,6\%$ xəstələrdə mədə-bağırsaq yolunun disfunksiyası sindromu müşahidə edilmişdir. İltihabəleyhinə sitokinlərin dinamikasının klinik əlamətlər arasında six korrelyasiya əlaqəsini aşkar etmişik: intoksikasiya sindromu və IL-1 ($r=0,76$); intoksikasiya sindromu və IL-6 ($r=0,68$). Müalicənin nəticələrindən asılı olaraq iltihabəleyhinə sitokinlərin dinamikasının müayinəsi aparılmış dehelmintizasianın effektivliyinin əlavə meyari kimi xidmət edə bilər. Həyata keçirilən müayinələr aşağıdakı nəticələri əldə etməyə imkan verir: yoğun bağırsağın mikroflorasının vəziyyətinin, iltihabəleyhinə sitokinlərin göstəricilərinin dinamikasının müayinəsi bu xəstələrdə askaridozun bağırsaq mərhələsinin dehelmintizasianın effektivliyinin qiymətləndirilməsinin əlavə meyari kimi xidmət edə bilər.

Tədqiqatın III mərhələsində həyata keçirilmiş sosial-epidemioloji müayinələrin əsasında əhali arasında bağırsaq parazitozlarının profilaktikası üzrə, onların ümumi xəstələnmə səviyyəsinin aşağı salınması və sağlamlıq göstəricilərinin artırılması üzrə kompleks tədbirlər planı işlənib hazırlanmışdır. Aparılan tədqiqatlar bağırsaq parazitozlarının sosial-iqtisadi əhəmiyyətini başa düşərək bu invaziyaların profilaktikası üzrə həyata keçirilən tədbirlərin mənimsəmə göstəricilərinin yüksək səviyyəsini göstərmişlər ki, bunu da Van-der-Varden meyarının göstəricilərin sıralarının müqayisəsi zamanı sanitar təşviyatdan 6-8 ay sonra və 11-13 ay sonra əldə edilmiş dürüst qiymətləri təsdiq edir (müvafiq olaraq $X=2,72$ və $X=2,84$; $p<0,05$). Sanitar təşviyatından 6-8 ay sonra epidemioloji əhəmiyyəti davranış amillərinin tezliyi $13,0 \pm 1,7\%$ -dən $7,5 \pm 0,7\%$ -ə qədər ($t=5,09$; $p<0,001$) və 11-13 aydan sonra – $4,0 \pm 0,6\%$ -ə qədər ($t=3,59$; $p<0,001$) azalmışdır. Bu müddətdə sosial amillərin epidemioloji əhəmiyyəti daha çox azalmışdır – $40,0 \pm 2,1\%$ -dən $24,0 \pm 1,1\%$ -ə qədər ($t=9,88$; $p<0,001$) və $8,0 \pm 0,7\%$ ($t=12,62$; $p<0,001$). Gigiyenik amillərin epidemioloji əhəmiyyətinin azalması da eyni tempdə baş vermişdir – $30,0 \pm 2,3\%$ -dən $16,0 \pm 0,9\%$ -ə qədər ($t=9,65$; $p<0,001$) və $7,0 \pm 0,7\%$ ($t=8,42$; $p<0,001$). Bağırsaq parazitozları ilə ən yüksək yoluxma riskinə uşaq müəssisələrinin işçiləri, xırda ticarətçilər, evdar qadınlar məruz qalmışlar – onların sosial-peşə yönümünü praktik olaraq dəyişmək mümkün deyildir. Ona görə də əgər sanitar təşviyatından əvvəl bu qrupların tezliyi $25,0 \pm 2,2\%$ təşkil etmişdir, sonralar o, azalmışdır, lakin bu, o qədər də kəskin nəzərə çarpmamışdır: 6-8 aydan sonra $20,0 \pm 1,0\%$ -ə qədər ($t=3,12$; $p<0,01$), 11-13 aydan sonra – $16,6 \pm 1,0\%$ -ə qədər ($t=2,48$; $p<0,05$).

Epidemioloji müayinələr zamanı əldə olunan məlumatlar aktual helmintozlar üzərində aparılan epidemioloji nəzarətin əsas istiqamətlərinin formalşdırılmasına, ilkin informasiya məlumatlarının toplanmasına, onların operativ və retrospektiv təhlil zamanı işlənməsinə imkan vermişdir. Əldə olunan

məlumatlar sayəsində Respublika ərazisində aktual helmintozlarla xəstələnmənin səmərəli idarəetmə sistemini işləyib hazırlamışçı ki, onun da əsasını epidemioloji nəzarət sistemi təşkil edir.

Epidemioloji nəzarətdən istifadə edərək əhalinin kütləvi dehelmintizasiyası və sosial mobilizasiyası sxemini işləyib hazırlamaqla respublika əhalisinin invaziya səviyyəsinin daimi monitorinqinin aparılması zərurəti əsaslandırılmışdır. Yerli şərait və invaziya göstəriciləri nəzərə alınmaqla tərtib edilmiş kartoqrammanın əsasında respublika əhalisinin rayonlar üzrə invaziya səviyyəsi, strukturu qiymətləndirilmişdir. Həyata keçirilən müayinələr sayəsində müasir mərhələdə nematodozların klinik-mikrobioloji xüsusiyətləri və markerləri aşkar edilmişdir ki, onlar da gizli və ya çətin aşkar edilən helmintozların diaqnostikasına kömək edə bilərlər. Nematodozlar zamanı baş verən mikroekoloji dəyişikliklərin korreksiyası helmintəleyhinə müalicənin effektivliyini xeyli artırır ki, bu da daha davamlı müalicə effektini təmin edir. Respublikada ocaqların formallaşması mexanizmindən asılı olaraq helmintozların müxtəlif qrupları üzərində diferensiasiyali epidemioloji nəzarət sisteminin həyata keçirilməsi əhalinin BP ilə xəstələnməsinin azaldılmasına yönəldilmiş təşkilati, profilaktik tədbirlər kompleksini aparmağa imkan vermişdir.

Ədəbiyyat

1. Hüseynova, N.M., Qaragözova, A.A. (2016). Uşaqlarda kəskin bağırsaq infeksiyalarının kompleks müalicəsində probiotiklərin rolü. Bakı, Allergologiya, immunologiya və immunoreabilitasiya üzrə V Azərbaycan Milli Konqresin materialları.
2. Mahmudova, S.Y., Əlirzayeva, F.V. (2018). Disbakteriozun müxtəlif mərhələləri fonunda allergik pasiyentlərdə sitokinlərin səviyyəsi. Bakı.
3. Muxtarov, M., Babayev, V. (2011). Bağırsaq disbakteriozunun bəzi kliniko-laborator xüsusiyətləri. Prof. N.Əliyevin 100 illiyinə həsr olummuş respublika elmi konfransın materialları.
4. Ajayi, M.B., Sani, A.H., Ezeugwu, S.M. (2017). Intestinal parasitic infection and body mass index among school children in Oshodi logos Nigeria. Adv Cytol Pathol.
5. Ayeh-Kumi, P.F., Addo-Osafu, K., Attah, S.K. (2016). Malaria, helminths and malnutrition: a cross-sectional survey of school children in the South-Tongu district of Ghana. BMC Res Notes.
6. Esiet, U.L.P., Edet, I. (2017). Comparative prevalence of intestinal parasites among children in public and private schools in Calabar South. Nigeria.
7. Greiwe, J.K., Bernstein, J.A. (2016). Combination therapy in allergic rhinitis: What works and what does not work. Am. J.Rhinol., Allergy.
8. Lynch, N.R., Hagel, I.J., Vargas, V.B. (2010). Comparable seropositivity for ascariasis and toxocariasis in tropical slum children. Parasitol-Res.
9. Tandukar, S.A., Sherchand, J.B., Xue, J.P., Upadhyay, S.R. (2018). Prevalence and associated risk factors of *Giardia duodenalis* infection among school-going children in Nepal. Parasitol Res.
10. Toro-Londono, M.A. (2019). Intestinal parasitic infection alters bacterial gut microbiota in children., Peer J.
11. WHO. (2012). Eliminating soil-transmitted helminthiases as a public health problem in children: progress report 2001-2010 and strategic plan 2011-2020. Geneva.
12. Yen, C.M., Hwang, K.P. (2018). Enterobius vermicularis infection and its risk factors among pre-school children in Taipei. Taiwan, J.Microbiol Immunol Infect.

Göndərildi: 12.06.2022

Qəbul edildi: 24.08.2022